



❖❖❖ **AMİN XAN** ❖❖❖

Amin Ramin oğlu Namazlı 2004-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.

Hazırda Sumqayıt şəhər “İstedad” liseyinin X sinif şagirdidir.

2015-ci ildə “Sumqayıt təhsili” qəzetində yer almış «Ari və hörümçək» təmsili eyni ildə yazdığı ilk şeiridir.

“Sumqayıt təhsili”, «Sözün sehri», «Bərgüşad» qəzeti daxil olmaqla, bir sıra mətbu orqanlar müəllifin yaradıcılığına müraciət etmişdir.

“İnsan ağacı” (2020) kitabının müəllifidir.

2019-cu ildən etibarən Sumqayıt Gənclər Klubu Yazarı Birliyinin üzvüdür.

DÜNYANIN DƏRDİ

Bu dünyanın dərd-sərin düşünürəm:
– Görən, Allah məni niyə yaradıb?!

Bu dünyanın dərdini –
Çarəsizlik dənizini,
Xəstəlik ümmanını
Yarmağımı göndərib?!

Bəlkə, bu dünyadan kam almağa,
Yaşayaraq ölməyə,
Haqsızlıq, şərəfsizlik görməyə,
Bəlkə, hərdən üzülməyə göndərib?!

Bəlkə, məni seçib ki,
Dünya dərdini çəkim...
Çiyinlərimdə yük ilə
Bütün cahanı gəzim.
Zəncirləyir kürəyimi,
Zəhərləyir ürəyimi...
Düşündürür məni
Bu dünyanın dərd-səri!



YALAN

İnsanın özüylə yaşıddır yalan,
 İnsandakı doğru da yalan...
 Həyatda heç nəyin ortası olmur –
 Ya yaxışan, ya pis...
 Axtarsan yaxşını çətin taparsan!
 O dünyaya pisliklər aparsan,
 Deyəcəklər: – Cəhənnəmdə yanacaqsan...
 Cəhənnəmin limiti dolacaq, daşacaq,
 Söylə: – Bəs cənnətdə kim oturacaq?!
 Son qatar tərpənəndə,
 İnsanı aparmağa gələndə
 O qatara, görən, kim minəcək?!
 Ətrafimdə hamı adamdı,
 Yox, yox adam deyil nadandı...
 Biz zamanının əsiriyik,
 Biz dövranın kələsiyik....
 Dünyanın sırrını çətin biləsiyik,
 Elə hey özümüzü öyəsiyik,
 Durub-durub cəmiyyəti söyəsiyik!
 Tanrı yaratdı doğrunu, yamanı –
 İnsan seçdi buğdanı, yox samanı...
 Bilmədi əksə buğdanı
 Hələ çox bəhra götürəcək...
 Samansa bəhrəsiz qalıb,
 Qarışacaq haqq torpağına!

EHTİYAC

Nəyə ehtiyacın varsa götür...
 Götür, götür hər şeydən –
 Bir az mədəniyyət, bir az qeyrət,
 Bir az sevgi, bir az hörmət...
 Götür, nəyə ehtiyacın var,
 Bəlkə ürəyə ehtiyacın var?
 İstəyirsən hamısın götür,
 Qoy ürək bizə qalsın!
 Götür var-dövlət,
 Götür şan-şöhrət...
 Onsuz indi ürəyə yox,
 Cibə, vəzifəyə baxırlar!
 Dövran dönüb, neynim,
 Rəzil olub, neynim?!
 Kaş gül olub bitəydim,
 Arıya həyat verərdim...
 İlən olsaydım,
 Xəbisin boğazına dolanardım...
 Yox, yox zaman olardım,
 Yaralara məlhəm olardım...
 Dərdliyə dərman,
 Namərdə yaman olardım!

ƏCƏLİN SƏSİ

Keçmişimdən, gələcəyimdən söz salıram mən –
 Lağa qoyub güldükləri nemətimdən mən...
 Ağılı olanlar, əyri oturub düz danışanlar,
 Anlayırlar ağılin qüdrətin...
 Yorulmuşam mən!
 Çaylar kimi axan ömrümüzə
 Küləklər sovurur ürəyimin torpağını...
 Açılan yaralarım sızlayır, ağrıyrı –
 Bu dünyanın gəlişinə,
 Bu aləmin keçmişinə,
 Bu cahanın hər işinə
 Oxuyuram lənət!
 Artıq zaman daralıb,
 Yaxınlaşır əcəlin ayaq səsi...
 Gecdir daha hər şey üçün,
 Daralıb hövsələsi
 Hər bir yarananın...
 Qorxu bürüyüb canını,
 Könül yaralayanların!




CƏNNƏTİN AÇARI

Cənnətən açarı əllərimdədi –
 Cənnət varmı, yoxmu bilmirəm...
 Uşaq nağıllarına çox inandım,
 Dünyadakı cənnəti görə bilmədim!
 Uydurmalar içində,
 Yalançılar arasında
 Keçir, keçəcək ömrümüz...
 Həqiqət axtarışında,
 Bitəcək günümüz,
 Çarə olaq özümüzə özümüz...
 Quraq bu dünyada cənnəti!
 Lazım deyil bizə –
 Cəhənnəmi, cənnəti...
 Cənnətən açarı əllərimdədir,
 Dünyanın sırları kamillərdədir....
 Allatdılар, aldandıq,
 Həddən çox ağladıq...
 Bizi aldadənlara inandıq –
 Ruhumuzdakı həqiqəti görə bilmədik,
 Bu dünyada cənnəti qura bilmədik...
 Kimisinə cənnət,
 Kimisinə cəhənnəm oldu
 Qoca dünyamız...
 Qocalıb oləcəyik,
 Dünyadan köçəcəyik...
 Fani dünyada axtarma cənnəti.
 Cənnətən açarı ürəyindədir!

SÜQUT EDİR İNSANLIQ


Yaranıb insanlar, varlıqlar –
 Dünyanı zəbt edir bütün canlılar...
 İnsan – varlıqların hökmdarı,
 Ağlı, idrakı üstündür onun.
 Nə olsun dalınca danışır onun-bunun....
 Təbəqələr, fərqlər yaranır –
 Saçlar ağarır, qaralır,
 Qocalır insanlar! Ölür insanlıq!
 Ölüm aparır bizi sakit ya ağrılı...
 Nə qədər qüdrətli olsa da,
 Süqut edir insanlıq!
 Ölüb insanlıq ağlayanı yox,
 Özünü ağıllı sananları çox,
 Ağıllı olanlarsa heç yox...
 Tozlanır kitablar, oxuyanı yox,
 Axmaqlar dövranıdır, dövran dəyişir!



© Javans Reşad Hacıyev

HƏQİQƏT

Dinmir, danışmır kitablar,
 Mən bilirdim özümə onları yoldaş...
 Dinmir dağlar, ağaclar,
 Ayırır məni səndən dünyalar...
 Bilmədim mükəmməliyimi,
 Dəxi kamilliyimi,
 Hesaba almadım biliyimi...
 Pul düşəndə əlimə,
 Qaçıb verdim kitaba...
 Vaxt olanda ömrümü
 Sərf etdim oxumağa!



© Javans Reşad Hacıyev